

**Auditorların göstərdiyi auditor xidmətinin  
keyfiyyətinə nəzarət**

I. ANKET A	<b>Auditor barəsində məlumat</b>
II. ANKET B	<b>Auditorun maliyyə-təsərrüfat fəaliyyəti barəsində qısa məlumat</b>
III. ANKET C	<b>Auditorun yerinə yetirilmiş hər bir müqavilə öhdəliyi üzrə audit işinə dair tapşırıqlara nəzarət sorğu siyahısı</b>
IV. ANKET D	<b>Auditorun yerinə yetirilmiş hər bir müqavilə öhdəliyi üzrə audit işinin qiymətləndirilməsi göstəriciləri</b>
YEKUN	

**Keyfiyyətə nəzarət üzrə müfəttişlər:**

Nəzarət qrupunun rəhbəri: \_\_\_\_\_

Müfəttiş: \_\_\_\_\_

**Təhlilin tarixi**

("\_\_" \_\_\_\_\_-ci il tarixindən \_\_\_\_\_ tarixədək)

**Təhlilin növü**

**(plan üzrə / plandankənar)**

**Qiymətləndirmə:** \_\_\_\_\_

\_\_\_\_\_

Auditor barədə məlumat

Yoxlanılan auditorun adı

Auditor fəaliyyəti göstərmək hüququ verən icazənin  
qeydiyyat nömrəsi və  
tarixi

<b>1. Auditor:</b>	
<ul style="list-style-type: none"> <li>• Beynəlxalq Korporativ (BK)</li> <li>• Məhdud Məsuliyyətli Cəmiyyət (MMC)</li> <li>• Qapalı Səhmdar Cəmiyyəti (QSC)</li> <li>• Sərbəst auditor (fiziki şəxs)</li> <li>• Digər</li> </ul>	
<b>2. Üzvlərin tərkibi (%):</b>	
<ul style="list-style-type: none"> <li>• İcazəli auditor</li> <li>• Beynəlxalq sertifikatlı şəxs (ACCA, CPA və sair)</li> <li>• Digər şəxslər</li> </ul>	
<b>3. Təşkilatın rəhbəri</b>	
<ul style="list-style-type: none"> <li>• İcazəli auditor</li> <li>• Beynəlxalq sertifikatlı şəxs</li> <li>• Digər</li> </ul>	
<b>4. İdarə heyətinin tərkibi (əgər varsa) (%)</b>	
<ul style="list-style-type: none"> <li>• İcazəli auditorlar</li> <li>• Digər</li> </ul>	
<b>5. Auditor fəaliyyətinin icbari sığortası</b>	
<ul style="list-style-type: none"> <li>• Sığortaçının adı (sığorta təşkilatı)</li> <li>• Sığorta şəhadətnaməsinin tarixi və nömrəsi</li> <li>• Sığorta müddəti</li> <li>• Sığortanın məbləği</li> </ul>	
<b>6. Baş ofis daxil olmaqla Auditorun neçə ofisi var?</b>	
<b>7. Auditorun icazəsinin nömrəsi və tarixi:</b>	
<ul style="list-style-type: none"> <li>• Auditorun icazəsinin nömrəsi və tarixi</li> <li>• Auditor köməkçilərinin sayı (işçi və ya digər)</li> </ul>	
<b>8. Son hesabat dövrü üzrə dövriyyə (manatla)</b>	
<ul style="list-style-type: none"> <li>• Maliyyə hesabatlarının auditi</li> <li>• Əlaqəli xidmətlər</li> </ul>	
<b>9. Keyfiyyətə daxili nəzarət</b>	
<ul style="list-style-type: none"> <li>• Keyfiyyətə daxili nəzarət olunurmu? (proqrama müvafiq olaraq, əgər varsa)</li> <li>• Auditorlarda keyfiyyətə nəzarət mərkəzləşdirilmiş keyfiyyətə nəzarət üzrə daxili auditin bir hissəsidirmi?</li> <li>• Axırncı dəfə nə vaxt mərkəzləşdirilmiş keyfiyyətə nəzarət üzrə daxili audit həyata keçirilmişdir?</li> </ul>	

<ul style="list-style-type: none"><li>• Auditorun iş sənədlərinin nəzarəti aparılırmı və bu nəzarət aşağıdakıları təmin edirmi?:</li><li>a) Auditorun iş sənədlərinin məxfi saxlanması və arxivləşdirilməsi;</li><li>b) Auditin keyfiyyətinə təkrar yoxlamanın mümkünlüyü;</li><li>c) Auditorun iş sənədlərinin hazırlanmasına və sistemləşdirilməsinə dair müəyyən olunmuş qaydaların (Təlimatın) mövcudluğu.</li></ul>	
<p><b>10. Auditorun kadr heyəti barədə məlumat</b></p> <ul style="list-style-type: none"><li>• Kadrların cəlb olunması siyasəti Auditor tərəfindən qəbul olunmuşdurmu?</li><li>• Hal hazırda işləyən işçilər üçün ixtisasartırma kursları (treninqlər) keçirilmirmi?</li><li>• İşçilər Peşəkar Mühasiblərin Etika Məcəlləsindən irəli gələn tələblər ilə vaxtında məlumatlandırılırmı?</li><li>• Auditor müqavilə öhdəliklərinin yerinə yetirilməsində daha təcrübəli işçilər az təcrübəsi olan işçilərə məsləhətlər verirmi və onlara nəzarət edirmi?</li></ul>	

**Auditorun imzası** \_\_\_\_\_

**Auditorun maliyyə-təsərrüfat fəaliyyəti barədə qısa məlumat****Auditorun icazəsinin qeydiyyat nömrəsi və tarixi**

<b>Auditorun:</b>		
<b>1. Gəlirləri – cəmi, o cümlədən</b> ◆ Maliyyə hesabatlarının auditindən ◆ Əlaqəli xidmətlərdən		
<b>2. Xərcləri</b>		
<b>3. Auditorun maliyyə hesabatlarının auditi aparılmışdırmı? (əgər qanun tələb edirsə)</b>		
<b>4. Auditorun maliyyə hesabatları üzrə rəyi</b>	1. Şərtsiz müsbət rəy 2. Şərti müsbət rəy 3. Mənfi rəy 4. Rəydən imtina	

**Auditorun imzası** \_\_\_\_\_

ANKET D

**Auditorun yerinə yetirilmiş hər bir müqavilə öhdəliyi üzrə audit işinin qiymətləndirməsi göstəriciləri**

**(Hər bir yerinə yetirilmiş audit işi üçün qeyd edin)**

	Maddələrdə qiymətləndirilmə göstərilir
<b>Qiymətləndirmə A:</b> <ul style="list-style-type: none"><li>◆ Əhəmiyyəti olmayan çatışmazlıqların sayı 5-dən artıq olmadığıda.</li></ul>	0-dan 1.5- dək
<b>Qiymətləndirmə B:</b> <ul style="list-style-type: none"><li>◆ Əhəmiyyətli olmayan çatışmazlıqlar 9-dan çox olmadığıda.</li></ul>	1.6-dan 2.7-dək
<b>Qiymətləndirmə C:</b> <ul style="list-style-type: none"><li>◆ Əhəmiyyətli çatışmazlıqlar 1-dən, əhəmiyyətli olmayan çatışmazlıqlar 9-dan çox olmadığıda.</li></ul>	2.8-dən 3.6-dək
<b>Qiymətləndirmə D:</b> <ul style="list-style-type: none"><li>◆ Əhəmiyyətli olmayan çatışmazlıqlar 1-dən və əhəmiyyətli olan çatışmazlıqlar 9-dan çox olduqda.</li></ul>	3.7-dən 8.4-dək
<b>Orta müqayisədə:</b>	

**Nümunə Qiymətləndirmənin müəyyən olunması – qiymətləndirmə C Əlavə**

	Aktual olmayan çatışmazlıqlar	Əhəmiyyəti olmayan çatışmazlıqlar	Maddi çatışmazlıqlar	Yekun
Anket C.				
1. Maliyyə hesabatlarına dair auditor rəyi				
2. Audit öhdəliyinin qəbul edilməsi və müştəri ilə müqavilənin bağlanması				
3. Müştərilərin biznes fəaliyyəti haqqında məlumatların əldə edilməsi				
4. Riskin qiymətləndirilməsi və daxili nəzarət				
5. Əhəmiyyətlilik				
6. Auditin ümumi planı və audit proqramı				
7. Audit sübutları				
8. Fəaliyyətin fasiləsizliyi ehtimalı				
9. Fırıldaqqılıq və səhvlər				
10. Auditorun gəldiyi nəticələr və maliyyə hesabatları barədə rəy				
11. Sonrakı hadisələr				
12. İdarəetmə ilə yoxlama işlərinin əlaqəsi və rəhbərliklə onların əlaqəsi				
<b>Yekun:</b>				
<b>Müqayisə:</b>				
<b>Qiymətləndirmənin müqayisəsi: (yekun x müqayisə)</b>				

## YEKUN

Təhlil üzrə müqavilə öhdəliklərinin sayı \_\_\_\_\_

- \_\_\_\_\_
- \_\_\_\_\_
- \_\_\_\_\_
- \_\_\_\_\_

	Aktual olmayan çatışmazlıqlar	Əhəmiyyəti olmayan çatışmazlıqlar	Əhəmiyyətli çatışmazlıqlar
Anket A.			
Anket D.			

## FƏALİYYƏTİN ÜMUMİ QIYMƏTLƏNDİRİLMƏSİ

A \_\_\_\_\_

B \_\_\_\_\_

C \_\_\_\_\_

D \_\_\_\_\_

Təvsiyələr

---

---

---